

İşlənmənin son mərhələsində ştanqlı quyu nasosalarının istismarı səmərəliyinin tədqiqi

I.Z. Əhmədov, t.e.n.,

S.E. Tağıyeva, t.e.n.

"Neftqazelmitadqiqatlıyiha" İnstitutu

Açar sözlər: verim əmsali, quyu, ştanqlı quyu nasosu, texnoloji rejim, istismar, debit, hasilat, nasosun parametrləri.

e-mail: Ilqar.Ahmedov@socar.az

Исследование эффективности эксплуатации скважинных штанговых насосов на поздней стадии разработки

И.З. Ахмедов, к.т.н., С.Э. Тагиева, к.т.н.
НИПИнефтераз**Ключевые слова:** коэффициент подачи, скважина, штанговый скважинный насос, обводненность продукции, технологический режим, эксплуатация, дебит, добыча, параметры насоса.

Рассмотрены вопросы повышения коэффициента подачи штанговых скважинных насосов на длительно разрабатываемых месторождениях. Путем системного анализа фактической промысловой информации и соответствующих расчетов определены технические параметры откачки, наиболее влияющие на коэффициент подачи насосов, а также численно оценено их влияние. Для этого были рассмотрены зависимости коэффициента подачи насосов от величины дебита откачиваемой жидкости, а также значений обводненности продукции. Результаты проведенных исследований выявили возможности более эффективного использования фонда скважин и повышение добычи в целом на рассматриваемом месторождении путем увеличения коэффициентов подачи скважинных насосов. Простота, наглядность и достоверность результатов описанного подхода позволяет использовать его при решении аналогичных задач без привлечения дополнительных промысловых мероприятий.

Efficiency investigation of operation of well sucker-rod pumps at last stage of development

I.Z. Ahmadov, Cand.in Tech.Sc.,
S.E. Taghiyeva, Cand.in Tech.Sc.
"Oil and Gas Scientific Research Project" Institute**Keywords:** delivery rate, well, sucker-rod pump, product water-cut, technological mode, operation, flow rate, production, pump parameters.

The paper deals with the aspects of delivery rate increase of sucker-rod pumps in the long-developed fields. By the system analysis of the actual field data and corresponding calculations, the technical parameters of pumping, most influencing pump delivery rate have been specified, and their influence numerically estimated as well. For this purpose, the dependences of pump delivery on the flow rate of pumped fluid, as well as the watercut values of the products have been reviewed. The results of conducted researches revealed the possibilities of more efficient use of well stock and production increase as a whole in considered field via increase delivery rate of pumps.

Simplicity, clarity and reliability of results of described approach suggest its use in solving similar problems without involving additional field measures.

Məlum olduğu kimi, uzun müddət işlənmədə olan yataqlarda qalıq ehtiyatların çıxarılması məqsədilə hasilatın sabitləşdirilmesi və artırılması imkanlarının axtarılıb tapılması böyük nəzəri-praktiki əhəmiyyət kəsb edir. Bu məsələnin həlli yollarından biri də quyu fondundan daha səmərəli istifadə olunması və texnoloji istismar rejiminin optimallaşdırılmasıdır. Hazırda quruda yerləşən yataqların böyük eksəriyyəti kifayət qədər mürəkkəb texnoloji və hidrodinamik şəraitdə ştanqlı quyu nasosları (SQN) ilə istismar olunur. Bura nasosun iş prinsipi və konstruktiv xüsusiyyətlərindən başqa lay mayesində qum, su, qaz təzahürləri, boruarası fəzada sərbəst maye sütununun olması və s. mürəkkəbləşmələri aid etmək olar ki, onlar da quyunun hasilatı və bütövlükde istismar səmərəliyinə böyük təsir göstərir. SQN ilə istismar zamanı hasilatın səmərəliyini səciyyələndirən əsas texniki-texnoloji göstəricilərdən biri də nasosun verim əmsalıdır. Bu göstərici quyu üçün müvafiq avadanlığın və istismar rejiminin düzgün seçilməsilə müəyyənləşərək, hasilat prosesinin optimallıq meyəri kimi hesab oluna biler. Kəmiyyətə verim əmsali faktiki debitin nasosun nəzəri məhsuldarlığının nisbətinə bərabər götürülür və qiyməti 0–1 arasında dəyişir. Neftçixarma nəzəriyyəsi və tacribasında verim əmsalının 0.6–0.8 qiymətlərində nasosun və ümumiyyətlə quyunun işi normal sayılır. Lakin bir sıra obyektiv səbəblərdən verim əmsalının qiyməti istismar prosesində gözlənildiyindən az olur. Nəticədə quyunun debiti və bütövlükde nasos qurğusunun faydalı iş əmsali da azalır [1–4].

Verim əmsalına təsir edən amilləri sabit və dəyişkən olmaqla, iki qrupa ayırmak olar. Belə ki, sabit amillərə məhsulda sərbəst qazın olması, ştanq və boruların elastik deformasiyalara görə

plunjerin gedis yolunun qısalması, çıxarılan lay nefstinin yer səthində həcminin kiçilməsi və s., deyişənlər isə aşınma dərəcəsindən və abraziv qarışqlardan asılı plunjeler silindr arasından maye sızmaları, nasos klapanlarının aşınma səbəbindən ani açılıb bağlanmaması, boru bilerziklərindeki sızmalar və s. aiddir. Bununla yanaşı aparılan mədən müşahidələri və sinaqları göstərir ki, nasos silindrinin dolma dərəcəsinə və nəticədə verim əmsalına istismar rejiminin texniki parametrləri də əhəmiyyətli təsir edir. Buna misal olaraq sərbəst qaz miqdarnın çox olduğu halda nasosun dalma dərinliyi, plunjerin gedis yolu və yırğalanmalar sayı silindrin tam dolmasına böyük təsir göstərir. Ümumiyyətlə, müəyyən istismar şəraitində nasosun qeyd olunan hasilat parametrlərinin qiymətlərinin dəyişməsi verim əmsali və quyu debitinə nəzərəçarpaq təsir göstərir.


İşlənmənin son mərhələlərində yataqlarda neft hasilatının sabit saxlanması və SQN ilə istismar olunan quyu fondunun səmərəli istifadəsi baxımından nasosun verim əmsalına müntəzəm nəzarət olunması böyük əhəmiyyət kəsb edir. Verim əmsalının artırılması və ona təsir edən amillərin tənzimlənməsi məqsədilə neftçixarmada kifayət qədər texniki tədbirlər tətbiq edilir. Lakin bu zaman məlum səbəblərdən böyük maddi və vaxt itkiləri, eləcə də müəyyən çətinliklər yaranır.

Bununla əlaqədar olaraq, işlənmənin son mərhələsində olan Balaxani-Sabunçu-Ramana yatağında istismara təsir edən amilləri müəyyənənəşdirmək məqsədilə SQN-in verim əmsalının artırılması imkanları tədqiq edilmişdir. Bu zaman geoloji-fiziki və istismar şəraiti bütün quyular üçün eyni hesab edilmiş və buna görə onların təsiri nəzərə alınmamışdır. Tədqiqatlar zamanı istismarda olan 1000-dən çox quyunun əsas texniki-texnoloji

Göstəricilər	Qiymətlər	
	Maksimum	Minimum
Nasosun diametri, mm	56	29
Asqı dərinliyi, m	702	162
Yırğalanma sayı, dövr/dəq.	11	4
Gedis uzunluğu, m	1.2	0.45
Nasosun verim əmsali	0.99	0.1
Debit:		
neft, t/gün	4	0.1
su, m ³ /gün	50	0.1
maye, m ³ /gün	19.8	0.1
Nəzəri məhsuldarlıq, m ³ /gün	25.2	1.9
Sulaşma, %	98	10

göstəriciləri araşdırılmış və nəticələr cədvəldə vərilişdir [5]. Cədvəldən göründüyü kimi, baxılan parametr və göstəricilərin dəyişmə diapazonu çox genişdir. Belə ki, neft debiti quyular üzrə 0.1–4 t/gün, su debiti 0.2–50 m³/gün, məhsulun sulaşma faizi 10–98 %, nasosların verim əmsalının faktiki cari qiymətləri 0.1–0.99, nasosun nəzəri məhsuldarlığı isə 1.9–25.2 m³/gün təşkil edir.

Qoyulan məsələnin həlli məvafiq olaraq SQN-in verim əmsalının qiymətləri araşdırılmış və onların quyular üzrə statistik paylanmaları qurulmuşdur. SQN-in verim əmsallarının quyular üzrə qurulmuş paylanmanın qrafik paylanma tərzinin təqribən qeyri-simmetrik normal qanunuşugun olması şəkil 1-də göstərilmişdir. Bu zaman quyuların 57 %-də verim əmsalının qiyməti 0.5-dən yüksək, qalanında isə 0.5-dən kiçik olması müəyyən edilmişdir.



Şəkil 1. Verim əmsallarının quyular üzrə paylanması

Verim əmsali qiymətlərinin quyular üzrə faktiki paylanması və istismarın əsas hasilat göstəriciləri olan maye, neft və su debitlərile qarşılıqlı təsirinin ətraflı araşdırılması onun neftə və suya görə ayrıca təhlil olunmasının zərurılılığını göstərmüşdür. Buna görə nasosun maye üzrə verim əmsalının neft və suya görə müəyyən olunduğu nəzərə alaraq, baxılan quyular üzrə verim əmsalları təhlil edilmişdir.

Təhlil zamanı quyuların 77.1 %-ində nasosun verim əmsalının neftə görə 0.1-dən kiçik, qalanında isə bu göstəricinin qiymətinin 0.6 qədər olması müşahidə olunur. Göründüyü kimi, neftə görə verim əmsali çox kiçik qiymətə malikdir və bu da baxılan istismar şəraitində mənfi hal hesab olunur.

Bu da göstərir ki, quyular əsasən verim əmsali 0.1-dən kiçik olanda 10–60 m³/gün, 0.1-dən böyük olanda isə təxminən 8 m³/gün-dək maye debiti ilə istismar olunur. Yüksək hasilatlı quyularda

nasosların neftə görə verim əmsali maye debitinin artması ilə birmənalı olaraq azalır və bu da nasosla çıxarılan mayenin əsasən sudan ibarət olması ilə izah edilir. Bununla əlaqədar neftə görə verim əmsalının sulaşmadan asılılığı yuxarıda qeyd olunan qanuna uyğunluqla təsdiqlənir.

Bu halda qeyd olunmalıdır ki, maye debitinin 10 m³/gündən yuxarı intervalında işləyən quyular da nasosun verim əmsalının artırılması tədbirləri neft hasilatının artırılması baxımdan səmərəziz hesab olunur. Buna görə sonrakı tədqiqatlar verim əmsalının 0.1-dən böyük olduğu quyular üzrə aparılmışdır.

Yuxarıda qeyd olunanlara əsaslanaraq neftə görə verim əmsalının maye debiti və sulaşmadan asılılığı təhlil edilmişdir.

Aparılan araşdırımlar göstərmişdir ki, maye hasilatı yüksək olan quyularda fərqli olaraq, kiçik hasilatlı quyularda müəyyən kiçik debit diapezonunda nasosların neftə görə verim əmsalının artması müşahidə olunur. Şəkil 2, a-da verim əmsalının orta qiymətinin maye debitindən asılılığının qrafik görüntüsü verilmişdir. Göründüyü kimi, maye debitin 1–8 m³/gün cəvərində işləyən quyularda neftə görə verim əmsali qiymətinin 0.22-dən 0.28-dək artması baş verir ki, bu da baxılan istismar şəraitində nasosun vurdugu mayede daha çox neftin olması ilə izah edilir. Komputer programı vasitəsilə baxılan asılılıq aşağıda yazılın kub tənliklə modelləşdirilmişdir:

$$Kn = 0.0008 q_m^3 - 0.0144 q_m^2 + 0.0825 q_m + 0.1232.$$

Müvafiq hesablamalarla müəyyən edilmişdir ki, $q_m = 1-8 \text{ m}^3/\text{gün}$ cəvərində istismar zamanı maye debitinin bir vahid artması ilə neftə görə verim əmsali təxminən 0.01 qədər arta bilər.

Bunlarla yanaşı neftə görə verim əmsalının həmin debitlər intervali üçün məhsulun sulaşmadan asılılığı da təhlil edilmişdir (Şəkil 2, b). Şəkildən göründüyü kimi, sulaşmanın artması ilə quyuların neftə görə verim əmsalının orta qiymətinin xətti azalması müşahidə olunur. Asılılığın riyazi modeli yüksək dəqiqliklə xətti tənliklə ifadə edilmişdir:

$$Kn = -0.003S + 0.4272$$

Hesablamalar göstərmişdir ki, bu halda sulaşmanın 1 % artması neftə görə verim əmsalının təxminən 0.003 qədər azalmasına gotırıb çıxara bilər. Maye debitinin və sulaşmanın neftə görə verim əmsalına müqayiseli təsirinin təhlili göstərir


ki, baxılan hasilat diapazonunda sulaşma artımının neftə görə verim əmsalına təsiri maye debitinin təsirindən taxminən 2, 3 dəfə azdır. Bu zaman nəzərə alınmalıdır ki, sulaşma dərəcəsinin kəskin artdığı halda neftə görə verim əmsalı da müvafiq olaraq azalacaq və müəyyən hədd qiyamatından sonra, şübhəsiz ki, onun bu təsiri daha əhamiyyətli olacaqdır.

Qeyd olunmalıdır ki, baxılan istismar şəraitində hətta kiçik maye debitləri üçün yüksək sulaşma tempində verim əmsalının artırılması səmərəziz hesab oluna bilər.

Nasosun verim əmsalının bilavasita neft debiti qiymətinin müəyyən etməsinə nəzərə alaraq, maye debitinin təyin olunan intervalında neftə görə verim əmsalının artması ilə neft debitinin dəyişməsi qanuna uyğunluğunu araşdırılmışdır.

Tədqiqatlar göstərir ki, nasosun neftə görə verim əmsalının 0.14-dən 0.5-dək artması ilə neft debitin orta hesabla 1.1 t/gündən 2.5 t/gündək artması mümkün ola bilər. Bu zaman artma tempi orta hesabla 0.4 t/günə bərabərdir, yəni verim əmsalının 0.1-ə qədər artırılması neft debitinin 0.4 t/günə yüksəlməsinə gətirib çıxara bilər.

Baxılan halda maye debiti kiçik olan quyuların sayı 201 və onların gündəlik neft hasilatı 263 t olmaqla verim əmsali 0.1-ə qədər artırsa orta gündəlik hasilat təqribən 30 % artır. Bu da SQN-lərin



Şəkil 2. Neftə görə verim əmsalının maye hasilatı (a) və məhsulun sulaşmadan (b) asılılığı

istismarının səmərəliyinin artırılması deməkdir. İstismar şəraitində müəyyən səmərəyə nail olunması quyuların sulaşmasına qarşı müvafiq tədbirlərin müntəzəm qaydada keçirilməsi ilə mümkün ola bilər.

Bələliklə, faktiki mədən məlumatı əsasında quyuların istismarı zamanı, nasosun neftə və suya görə verim əmsallarının tədqiqi və ona təsir edən maye debiti və sulaşma dərəcəsinin müəyyən edilməsi quyuların SQN ilə istismar səmərəliyinin artırılmasına imkan yaratır.

Lakin qeyd olunmalıdır ki, bütün tədqiqatlar yalnız baxılan quyular sisteminin istismar şəraiti üçün aparılmış, nəticələr isə araşdırılan texniki-texnoloji göstəricilər və parametrlərin yalnız vəriliş faktiki qiymətlər diapazonları üçün alınmışdır.

Baxılan məsələyə yanaşma tərzinin əyanılıyi, alınan nəticələrin səhihliyi və mədən verilənlərinə

münasibliyli onun istehsalatda istismar prosesinin səmərəliyinin artırılması üzrə oxşar məsələlərin həllində istifadəsinin mümkünlünü göstərir.

Nəticə

1. Yataqda SQN ilə istismar olunan quyuların texniki-texnoloji göstəricilərinin təhlili onların neftə və suya görə verim əmsallarının çox kiçik olduğunu bildirir.

2. Baxılan yataqda quyular üzrə maye hasilatının $8 \text{ m}^3/\text{gün}$ qiymətinə qədər təyin olunması məqsədənəyğundur və bu zaman neftə görə verim əmsalının, eləcə də neft hasilatının artırılmasının mümkünüyü sübut olunur.

3. Maye hasilatının yüksək qiymətləri sulaşmanın artmasına və nəticə etibarı ilə SQN-in suya görə verim əmsalının artmasına, neftə görə isə kəskin azalmasına götərib çıxarır.

Ədəbiyyat siyahısı

1. Щуров В.И. Технология и техника добычи нефти: учеб. для вузов. – М.: Недра, 1983, 510 с.
2. Бойко В.С. Разработка и эксплуатация нефтяных месторождений: учеб. для вузов. – М.: Недра, 1990, 427 с.
3. Справочное руководство по проектированию разработки и эксплуатации нефтяных месторождений. Добыча нефти / под общим руководством Ш.К. Гиматудинова. – М.: Недра, 1983, 455 с.
4. Мищенко И.Т. Скважинная добыча нефти. – М.: Нефть и газ, 2003, 816 с.
5. www.socar.az "Azneft" İB-nin texniki-iqtisadi göstəriciləri, 2017.